

## Multifazalı şaquli axılarda struktur rejimlərin formalaşması haqqında

**Q.Q. İsmayılov, t.e.d.,  
F.B. İsmayılova, t.ü.f.d., G.A. Zeynalova**  
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: ası\_zum@mail.ru

### О формировании структурных режимов в вертикальных мультифазных потоках

Г.Г. Исмайлов, д.т.н., Ф.Б. Исмайлова, д.ф.т.н., Г.А. Зейналова  
Азербайджанский государственный университет нефти и промышленности

**Ключевые слова:** стояк, мультифазный поток, структурные формы, дисперсная фаза, скорость переноса.

В силу того, что в гидродинамических расчетах мультифазных потоков не учитывалось влияние взаимодействия фаз, такие явления, как массоперенос и миграция частицы дисперсных фаз по поперечному сечению потока отнеслись к гидродинамическим парадоксам и при этом расчеты не отвечали требованиям инженерной практики.

Рассмотрены вопросы формирования структурных режимов в вертикальных восходящих, мультифазных потоках с учетом взаимодействия (силы Бернули) фаз. Были также оценены скорость переноса частиц дисперсных фаз в ядро потока и факторы, влияющие на нее.

### On formation of structural regimes in vertical multiphase flows

G.G. Ismayilov, Dr. in Tech. Sc., F.B. Ismayilova, PhD in Tech. Sc., G.A. Zeynalova  
Azerbaijan State University of Oil and Industry

**Keywords:** standpipe, multiphase flow, structural forms, dispersed phase, transition speed.

Since the effect of phase interrelation was not considered in hydrodynamic calculations of multiphase flows, such phenomena as mass transfer and migration of the particles of dispersed phases along the cross-section of the flow are related to the hydrodynamic paradox and the calculations did not meet the requirements of engineering practice.

The paper reviews the issues of the formation of structural regimes in the vertical upward multiphase flow considering the effect of phase interaction (Bernoulli principle). The speed of transfer of the particles of dispersed phase into the flow core and the factors affecting them were estimated as well.

**Açar sözlər:** dik boru, multifazalı axın, struktur formalar, dispers faza, daşınma sürəti.


DOI:10.37474/0365-8554/2022-11-28-33

Fontan və qazlift quyularının qaldırıcı borularda, eləcə də sualtı boru kəmərlərinin dik borularda qaz-maye axınlarının struktur təhlili göstərir ki, harada ki, təzyiq doyma təzyiqindən azdır, ayri郎an kiçik ölçülü qaz qabarıqları neftdə dispersləşərək (bütün həcm boyu bərabər paylanaraq) bircinsli qarışq əmələ gətirdiyi üçün qaz-maye axının strukturu qabarıqlı (emulsiyalı) struktur forması hesab edilir. Adətən qaz qabarıqlarının ölçüsü çox kiçik olduğundan sistemin dispersliyi yüksək olur və onların Arximed qüvvəsi hesabına mayedə sürüşərək üzə çıxmazı (sürüşmə sürəti) çox zəif olduğu üçün hesablamlarda nəzərə alınmir və qarışığa bircinsli homogen sistem kimi baxılır. Qaldırıcı borularda yuxarı qalxdıqca təzyiq düşdüyü üçün həmin qaz qabarıqlarının həcmi böyükür və bir-biri ilə birləşərək daha da böyükür olur. Beləliklə, qabarıqların maye fazaya nisbatən tədricən sürüşməsi özünü göstərməyə və tədricən müxtəlif struktur rejimləri formalaşmağa başlayır [1–3].

Multifazalı axılarda qazın nisbi sürəti aşağıdakı amillərdən asılı olaraq dəyişir: qaz qabarıqlarının disperslik dərəcəsi; multifazalı axının strukturu; maye fazanın özlülüyü; qazın və mayenin sıxlıqlar fəqi; qaldırıcı borunun diametri; axının qaz tutumu. Struktur formalarının sxematik təsviri şəkil 1-də verilmişdir [4].

Ümumiyyətlə, ayrı-ayrı strukturlar arasında dəqiq kecid sərhədi olmasa da hazırda aşağıdan yuxarı axınlardan üç struktur formasının – dispersli (emulsiyalı), mərmili (tixachi) və çubuqlu (həlqəvi) strukturların mövcudluğu və daha geniş yayıldığı qəbul edilir.

Qeyd etmək lazımdır ki, mədən şəraitində qaz-neft qarışqlarının qaldırıcı borularda hərəkəti za-



Şəkil 1. Multifazalı, aşağıdan yuxarı axınlarda struktur formaları:

1 – axın boyu strukturun dəyişməsi; 2 – qabarciqli (dispersləşmiş); 3 – mərmili; 4 – köpüklü; 5 – çubuqlu (həlqəvi); 6 – dispersləşmiş maye

manı axın strukturlarının hər üç formasının eyni vaxtda müşahidəsi mümkündür. Belə ki, qaldırıcı borunun aşağı hissəsində, harada ki, təzyiq daha yüksəkdir və qaz sərfi azdır, onda emulsiyalı, orta hissədə tixachi və ya mərmili, qaldırıcının yuxarısında isə, harada ki, yüksək qaz sərfi və aşağı təzyiq mövcuddur-həlqəvi axın forması ola bilir. Təkcə iki strukturun, hətta bir axın formasının da olması mümkünür. Təhlil göstərir ki, mədən şəraitində ən çox yayılmış rejim forması tixachi (mərmili) struktur hesab edilir. Əksər fontan və qazlift qaldırıcıları məhz bu rejimdə işləyir (bax: şəkil 1).

Məlumdur ki, aşağıdan yuxarı hərəkət edən multifazalı axınlarda mövcud olan hər bir struktur forma üçün axının əsas hidrodinamik xüsusiyyətlərinin, hidrovavlılılıktırtınmə əmsali və qarışqadəhqi qaz tutumunun dəyişməsinin özünməxsus xüsusiyyətləri var.

Ümumiyyətlə, multifazalı axının hərəkəti mürəkkəb termohidrodinamik proses olmaqla analitik təsviri mədən və laboratoriya təcrübələrinin nəticələri də əlavə olunmaqla yalnız sadələşdirilmiş modellərlə mümkünür. Hazırda bu cür sistemlərin axını üçün homogen və fazaların sürüşməsini nəzərə alan modellərdən istifadə olunur. Axının homogen modelinə əsaslanan üsullar termodinamik tarazlığı və fazaların xətti sürətinin bərabərliyini nəzərə alır. Bu zaman hər iki faza additivlik prinsipinə görə ortalaşmış sıxlığa malik olan bir homogen sistem kimi qəbul edilir və hesablamlar hidrovavlıkanın monofazalı axınlar üçün mövcud olan düsturlarına əsasən aparılır.

Fazaların sürüşməsi modelinə göldikdə isə, qeyd etmək lazımdır ki, axının struktur formasından və qaz fazasının maye fazada necə paylanması asılı olaraq bu modelin təbəqə zamanı əvvəlcə struktur formalarının dəqiqləşdirilməsi və sonra mövcud hidrovavlı hesablama düsturlarının seçilməsi tələb olunur [1, 2, 5, 6].

Multifazalı axınlarda təhlili göstərir ki, dispers fazaya aid olan hissəciklərin horizontal boru kəmərinin aşağı (dib) səthindən dispersion (aparıcı) fazanın hava və ya maye nüvəsinə qaldırılması mexanikanın məlumat qanunları nöqtəyi-nəzərdən izahını tapmadıqdan bu cür nəticələr hidrodinamik mövcudlərə (paradokslara) aid edilir. Təsadüfi deyil ki, son zamanlara kimi fazaların qarışlılıq təsiri nəzərə alınmadığı üçün multifazalı axınlara üzrə aparılan hesablamlar mühəndis praktikasının tələblərinə cavab vermir.

Qeyd etmək lazımdır ki, multifazalı axınlarda fazaların qarışlılıq təsiri şaquli və üfüqi axınlar üçün fərqlidir. Əgər şaquli axınlarda bu təsir dinamik təzyiqlə əsaslanırsa, üfüqi axınlarda qarışlılıq təsir aktiv mühitdə statik təzyiqin dəyişən, passiv mühitdə sürət təzyiqinin sabit olmasına əsaslanır.

Multifazalı qaz-maye axının strukturu boru kəmərinin trasının relyefindən və axının hərəkət istiqamətindən çox asildır. Multifazalı axının üfüqi və şaquli boruda aşağıdan yuxarı və əksinə – yuxarıdan aşağı hərəkəti zamanı hidrovavlı xarakteristikalar bir-birindən çox fərqlənir. Qeyd etmək lazımdır ki, hazırda aşağıdan yuxarı şaquli axınlara həsr olunmuş xeyli işlər mövcud olsa da, yuxarıdan aşağı istiqamətlənmiş multifazalı axınlara həsr olunmuş işlər çox azdır. Ümumiyyətlə, yuxarıdan aşağı şaquli axınlardan çox məhdud səviyyədə tədqiq edilmişdir. Buna misal olaraq təcrübə yolu ilə aparılmış elmi-tədqiqat işlərini göstərmək olar [7–17].

Məsələn elmi-tədqiqat işində daxili diametri 25.4 mm olan şaquli boruda aşağıdan yuxarı və əksinə olan axınlarda qaz tutumu və təzyiqlər fərqiinin ölçüləsi həyata keçirilmiş və müəyyən edilmişdir ki, aşağıdan yuxarı hərəkəti zamanı həqiqi qaz tutumu daha çox olur, nəinki, yuxarıdan aşağı hərəkəti zamanı [7]. Bu zaman yuxarı hərəkəti zamanı qazın sərfi artıraq təzyiq itkiləri də çoxalmış olur. Digər tədqiqat işində yuxarıdan aşağı axın rejimlərində qaz tutumu, hidrovavlı müqavimət, istilikkeçirmə, qabarıqlı axın struktur tədqiq olunmuşdur [8]. Müəyyən edilmişdir ki, qaz tutumunun paylanması ilə bağlı borunun divarından müəyyən məsafədə onun maksimal paylanması baş verir. Boru divarı zonasında isə

qazın miqdari, demək olar ki, sıfır qədər azalmış olur. Bu zaman axının nüvəsində qaz tutumu dəyişməz qalır. Boruda mayenin sürətinin paylanması gəldikdə isə bu sürət boru divarı zonasında maksimal qiymət alır.

Müəlliflərin işində daxili diametri 15 mm olan şaquli boruda qaz qabarcıqlarının kiçik ölçülərində yuxarıdan aşağı axınların lokal strukturlarının tədqiqi məsələləri öz əksini tapmışdır [9]. Axının 0.3–0.6 m/s sürətində və kiçik qaz tutumunda ( $\beta = 4\text{--}9.6\%$ ) təcrübələr aparılmış və müəyyən edilmişdir ki, birləşmiş axınla müqayisədə boru divarına yaxın yerlərdə qaz tutumu və mayenin hərəkət sürətinin döyüntülərinin, həmçinin sürünmə döyüntülərinin əhəmiyyəti azalması baş verir. Daxili diametri 57.2 mm olan şaquli boruda turbulent strukturun və fazaların paylanması işində öyrənilmişdir [10]. Bir sıra işlərdə də qaz-maye axınlarının müxtəlif diametrlərində yuxarıdan aşağı axınlar tədqiq edilmiş və məlumat bazası təklif olunmuşdur [11–14]. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, şaquli axınlarda bu cür hərəkət növü, demək olar ki, tam öyrənilməmişdir. Son illərin tədqiqatları göstərir ki, hətta çox kiçik qaz tutumlarda belə yuxarıdan aşağı multifazalı axınların xarakteristikası monofazaldan xeyli fərqli ola bilir [17]. Lokal hidrostatik xarakteristikaların multifazalı axınlar üçün monofazalı axınlardan fərqli olduğu və bunun həcmi qaz sərfinin artması ilə çoxalması qeyd almışdır. Maye fazanın təqribi sürətinin çoxalması halının qaz axının xüsusiyyətinə nisbi təsirini azaltmış olur və bu zaman axının xüsusiyyəti bir fazalıya yaxınlaşır. Son illər elmi nəşrlərdə kiçik dispersli qaz fazası olan şaquli axınlara olan maraq xeyli artdı. Bu cür axınlar neftqazçıxarmada, əsasən dəniz yataqlarının məhsullarının yüksəlməsi və nəqlində çox geniş yayılmışdır. Şaquli axınların yaxından öyrənilməsi və fazaların dispersliyinin nəzərə alınması texnoloji proseslərin və mövcud sənaye aparat və qurğularının səmərəliyi üçün xeyli əhəmiyyətlidir. Şaquli axınlarda qismən qazlıdır və kiçik sərfli qaz tutumlu axınların lokal xarakteristikalarının qaz və ya maye fazanın dispersliyində asılılığının öyrənilməsi vacibdir. Borunun en kəsiyi boyu lokal qaz tutumunun paylanması göstərir ki, bütün ölçmələr zamanı boru divarına yaxın yerlərdə qaz qabarcıqları olmamışdır. Yuxarıdan aşağı vertikal axınlar üçün xarakterik olan bu hal həm təcrübə, həm də nəzəri tədqiqat işlərində dəfələrlə qeyd edilmişdir [15–17]. Qabarcıqlı qaz-maye axınlarda eksər hallarda lokal qaz tutumlari sərfi

qaz tutumundan fərqli olmuşdur. Bu effekt qaz qabarcıqlarına təsir edən qaldırıcı qüvvə ilə bağlıdır. Beləliklə, aşağıdan yuxarı hərəkət zamanı lokal qaz tutumu həcmi qaz tutumundan çox az olur. Bu onunla bağlıdır ki, qaz qabarcıqlarının sürəti maye fazanın sürətindən çox olduğu üçün fazaların sürünməsi baş verir. Aşağıdan yuxarı axından fərqli olaraq yuxarıdan aşağı axınlar zamanı isə qaz mayedən geriyə qalır və bu həqiqi qaz tutumunun orta sərf qaz tutumu ilə müqayisədə çoxalmasına səbəb olur. Bu cür axınlar zamanı maye sürətinin azalması və ya qaz qabarcıqlarının ölçülərinin böyüməsi ilə əlaqədar elə bir rejim yaranı bilər ki, qaldırıcı-Arximed qüvvəsi tamamilə sürünmə qüvvəsinə bərabər olsun və qabarcıqların hərəkəti dayanmış olsun. Həqiqi və sərf qaz tutumlarının təqribi bərabərliyinə maye sürətinin artırılması, yəni qabarcıqların məxsusi sürət təsirinin azaldılması və ya qabarcıqların ölçüsünü azaltmaqla nail olmaq olur. Tədqiqatlarla müəyyən edilmişdir ki, maye qaz qabarcıqlarının əlavə edilməsi onun hərəkət sürəti profilinin yastılaşmasına götərib çıxarı [11, 13, 16]. Bu zaman borunun mərkəzi hissəsində mayenin hərəkət sürəti praktiki olaraq sabit olur və bu hal borunun divarına yaxın zonada aşağıdan yuxarı axınla müqayisədə çoxalmış olur. Bu cür vəziyyət axının aşağı sürətlərində daha xarakterik olur. Mayenin hərəkət sürəti çoxaldıqca onun qalxan və enən hərəkətləri üçün sürət profiləri arasında fərqli dərəcədə artırmalıdır.

Laboratoriya tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, boru divarından təqribən 2 mm məsafədə mayenin 0.3 m/s sürəti üçün çox da böyük olmayan pik (artım) baş verir, sonra mayenin sürəti tədricən artmağa başlayır [11, 16]. Boruda böyük sürət qradiyentlərində olan zona qabarcıqlardan azad olur ki, bu da yan qüvvənin mövcudluğu ilə izah edilə bilər. Bu qüvvə boru divarından axının mərkəzinə yönəlmiş qüvvədir. Qeyd olunan müəlliflər tərəfindən qaz-maye axınlarının yuxarıdan aşağı hərəkəti üçün qaz tutumunun və Reynolds ədədinin kiçik qiymətlərində yeni təcrübələr məlumatlar alınmışdır. Müəyyən edilmişdir ki, axına hətta az miqdardır qazın əlavə edilməsi turbulent pulsasiyaları azaltmış olur. Bu halın baş vermesinin qaz fazasının dispers tərkibində xeyli asılılığı göstərilmişdir.

Qaz axını və onun daxilində olan aerosol hissəciklərinin borunun en kəsiyi boyunca sürətlərinin paylanması da maraqlıdır. Belə ki, hissəciklərin yeri sürəti qazın sürəti ilə eyni olmayıb, divara yaxın hissədə daha böyük, nüvədə isə qazın sürətindən kiçik olur. Maqnum effekti adı ilə tanınan bu hadisə

onu göstərir ki, hissəciklər qaza nisbətən ya axın istiqamətində (divar ətrafi zonada), ya da onun əks istiqamətində (axının nüvəsində) sürüşür. Fazaların sürüşməsi öz növbəsində asılı hissəciklərin qaldırıcı məqrasiyasına təsir edir.

**Məsələnin qoyuluşu və həlli.** Son zamanlar aparılan tədqiqatlar göstərir ki, multifazalı axınlarda maddə və enerjinin en kəsiyi boyu ötürülməsi təkcə turbulent diffuziya hesabına baş vermir [3, 6]. Bu prosesə həmçinin mühitin istiqamətlənmiş hərəkəti də səbəb olur. Bu cür ötürmənin hərəkət-verici qüvvəsi en kəsiyi boyu yaranan təzyiq qradiyentidir. Multifazalı axınlar üçün xarakterik olan bu cür ötürmə hadisələri istər horizontal, istərsə də qravitasional axınlarda fazaların qarşılıqlı təsirinə səbəb olan Bernulli qüvvəsinin hesabına baş verir:

$$F_B = 0.167 \pi d^3 dp/dr, \quad (1)$$

burada  $d$  – dispers faza hissəciklərinin diametri;  $0.167 \pi d^3$  – diametri  $d$  olan dispers faza hissəciklərinin (qaz qabarcığının) həcmi;  $dp/dr$  – axının en kəsiyi boyu təzyiq qradiyentidir.

Axının kənarlarından onun oxuna doğru təcilli hərəkət edən hissəciklər mərkəzə çatdırıqla xeyli zəif sürətə malik olur. Buna baxmayaraq axının nüvəsində onların dayanıqlı hərəkəti baş vermiş olur. Axının en kəsiyi boyu ötürülmə hərəkəti uzunluq boyu təzyiq qradiyentinin təsiri altında, mühitin hərəkəti fonunda baş verir. Orta sərf sürətinin çoxalması ilə axının turbilizasiyası da artır. Ona görə ki, sürətin çoxalması ilə en kəsiyi boyu təzyiq qradiyenti ( $dp/dr$ ) axın boyu olan təzyiq qradiyentindən ( $dp/dl$ ) fərqli olaraq sürətlə, aşağıdakı ifadəyə uyğun olaraq artır [6]

$$dp/dr = 16 \rho_m u^2 \alpha (1 - \alpha^2) / D, \quad (2)$$


burada  $\rho_m$  – daşıyıcı maye fazanın sıxlığı;  $\alpha = r/R$  – en kəsiyi boyu şərti koordinat;  $u$  – axının orta sərf sürətidir.

Diametri  $D$  olan şaquli boruda multifazalı qaz-maye axınlarında diametri  $d$  olan qaz hissəciklərinin (qabarcığının) aparıcı faza ilə qarşılıqlı təsiri belə baş verir: aşağıdan yuxarı hərəkət zamanı dinamik təzyiqin təsirindən boru divarına yaxın olan qaz qabarcıqları digər qabarcıqlar kimi təcilli hərəkət edir. Bu zaman fazaların sürünməsi hali da baş verə bilir. Formalaşan qradiyent-sürət sahəsinin gərginliyindən asılı olaraq aşağıdakı hallar mövcud ola bilir:

$- dp/dr < (\rho_m - \rho_q)g$  boru səthinə yaxın olan (qaz qabarcıqları) axının sürəti öz yerlərini en

kəsiyi boyu dəyişməyərək hərəkətini davam etdirir ( $\rho_q$  – qazın sıxlığı).

$- dp/dr > (\rho_m - \rho_q)g$ . Bu halda boru divarına yaxın yerləşən qabarcıqlar axının mərkəzinə doğru istiqamətlənmiş Bernulli qüvvəsinin təsiri altında olacaqlar. Həmin hissəciklərin hərəkət istiqaməti sxematik olaraq şəkil 2-də təsvir edilib.



Şəkil 2. Bernulli və dinamik təzyiq qüvvələrinin aşağıdan yuxarı axında sxematik təsviri


Göründüyü kimi, Bernulli ( $F_B$ ) və dinamik təzyiq ( $F_d$ ) qüvvələrinin əvəzleyicisi olan  $F$  qüvvəsinin təsirindən boru divarına yaxın olan qaz qabarcıqları sürətini artırılarqan axının mərkəzinə doğru hərəkət edir. Hissəcik axının oxu boyu rəqsini hərəkətə məruz qalmaqla müəyyən vaxtdan sonra dayanıqlı vəziyyətdə axının nüvəsi ilə hərəkətini davam etdirir. Şübhəsiz ki, qaz qabarcıqlarının bu cür məqrasiyası zamanı onların bir-biri ilə toqquşması ehtimalı artırdığı üçün birləşərək böyüməsi – iri qaz qabarcıqlarına çevrilməsi də daha intensivləşmiş olur.

Silindrik axınlar üçün yuxarıda qeyd olunan tarazlıq şərtinə əsasən Bernulli qüvvəsinin qiymətləndirilməsi üçün (1) tənliyini aşağıdakı kimi yazaq

$$F_B = 0.167 \pi d^3 (\rho_m - \rho_q)g. \quad (3)$$

Sonuncu tənlikdən göründüyü kimi, qaz qabarcıqlarının diametrinin artması ilə boru divarından axının oxuna doğru yönəlmiş bu qüvvə daha intensiv çoxalır. Qazın sıxlığının təzyiqin hesabına çoxalması isə həmin qüvvəni azaltmış olur. Yəni fazaların sıxlıqlar fərqi çoxaldıqca Bernulli qüvvəsinin qiyməti də artacaqdır. Məsələn  $d = 10$  mm,  $\rho_q = 10 \text{ kg/m}^3$  və  $\rho_m = 800 \text{ kg/m}^3$  olan hal üçün

Bernulli qüvvəsinin qaz qabarcıqlarının diametrindən və fazaların sıxlıqları nisbətində asılılıqları diametrin 2.5 və  $10 \cdot 10^{-3}$  m qiymətləri üçün şəkil 3-də göstərilmişdir.



Şəkil 3. Bernulli qüvvəsinin qaz qabarcıqlarının diametrindən asılılığı

Qaz qabarcıqlarının  $d$  və borunun məlum diametrinə  $D$  əsasən qabarcıqların axının nüvəsinə daşınmasının hansı sürətdə baş verməsini də hesablamış ola.

Bu məqsədlə yuxarıda qeyd olunan tarazlıq şərtinə uyğun olaraq yazmaq olar:

$$16 \rho_m u^2 \alpha (1 - \alpha^2) / D = (\rho_m - \rho_q) g. \quad (4)$$


Sonuncu ifadədən daşınma sürətinin qiymətini hesablamak üçün aşağıdakı ifadəni alarıq

$$u = \frac{1}{4} \sqrt{\frac{(\rho_m - \rho_q) g D}{\rho_m \alpha (1 - \alpha^2)}} = \frac{1}{4} \sqrt{\left(1 - \frac{\rho_q}{\rho_m}\right) \frac{g D}{\alpha (1 - \alpha^2)}}. \quad (5)$$

$$\alpha = \frac{r}{R} = \frac{D - d}{D} \quad \text{olduğu} \quad (5) \quad \text{ifadəsindən nəzəralsaq, sadə çevrilməldən sonra yazırıq}$$

$$u = \frac{1}{4} \sqrt{\left(1 - \frac{\rho_q}{\rho_m}\right) \frac{g D}{\frac{d}{D} \left(1 - \frac{d}{D}\right) \left(2 - \frac{d}{D}\right)}}. \quad (6)$$

Sonuncu ifadəyə əsasən  $\rho_m = 8000 \text{ kg/m}^3$  və  $D = 0.12 \text{ m}$  qiymətləri üçün hesablamalar aparılmış və daşınma sürətinin fazaların sıxlıqları nis-



Şəkil 4. Daşınma sürətinin fazaların sıxlıqları nisbətində (a) və qaz qabarcıqlarının diametrindən (b) asılılığı

bətindən  $\rho_q / \rho_m$  və qabarcıqların diametrindən  $d$  asılılıqları qurulmuşdur (şəkil 4).

Şəkil 4-dən göründüyü kimi, qabarcıqların diametri və fazaların sıxlıqları nisbətinin çoxalması ilə, qaz qabarcıqlarının (dispers fazanın) axının mərkəzinə daşınma sürətinin xeyli azalması ən çox qabarcıqların diametrinin çoxalması ilə baş verir. Başqa sözlə, disperslik dərəcəsinin azalması ilə dispers fazanın axının mərkəzinə miqrasiyası nisbətən aşağı sürətlərdə də mümkündür.

#### Nəticə

Şəquli multifazalı axınların struktur rejimlərinin formalması qaldırıcı borularda uzunluq (hündürlük) boyu təzyiqin düşməsi və qazın ayrılması ilə yanaşı, qaldırıcının en kəsiyi boyu dəyişən təzyiq qradientinin yaratdığı Bernulli qüvvəsinin təsirindən qaz qabarcıqlarının axının nüvəsinə miqrasiyası hesabına da formalıdır. Odur ki, üfüqi axılarda olduğu kimi, şəquli axınlardan də hidrodinamik hesablamalar zamanı fazaların qarşılıqlı təsirinin nəzərə alınması vacibdir.

#### Ədəbiyyat siyahısı

- Gritsenko A.I., Klapchuk O.V., Kharchenko Yu.A. Gidrodinamika gazozhidkostnykh smesey v skvazhinakh i truboprovodakh. – M.: Nedra, 1994, 238 s.
- Landau L.D., Lifshits E.M. Gidrodinamika. – M.: Nauka, 1986, 736 s.
- İsmayılov G.G., İsmayılova F.B., İskenderov E.X. Neftgazçılıkda multifazal texnologiyalar. – Bakı: Elm, 2018, 248 s.
- İsmayılov S.Z., Süleymanov A.Ə., Novruzova S.H. və b. Neft və qazın quyu ilə çıxarılması texnologiyası. – Bakı: Elm, 2022, 537 s.
- Kлючев Н.И., Солов'ёва Е.А. Математические модели двухфазных течений. – Самара: Изд. Самарский университет, 2010, 51 с.
- Ситенков В.Т. Теория градиентно – скоростного поля. – М.: ОАО “ВНИИОЭНГ”, 2004, 308 с.
- Oshinovo T., Charles M.E. Vertical two-phase flow: Pt 2. Holdup and pressure drop // The Canadian J. of Chem. Eng., 1974, v. 52, pp. 438-448.
- Gançev B.G., Peresad'ko V.G. Prosesları hidrodinamiki i teploobmena v opusknym puzyr'kovym potokakh // IFZH, 1985, t. 49, № 2, s. 181-189.
- Горелик Р.С., Кашинский О.Н., Накоряков В.Е. Исследование опускного пузырькового течения в вертикальной трубе // Прикладная механика и техническая физика, 1987, № 1, с. 69-73.
- Wang S.K., Lee S.J., Jones O.S. Jr, Lahey R.T. Jr. 3-D turbulence structure and phase distribution measurements in bubbly two-phase flows // Intern. J. Multiphase Flow, 1987, v. 13, No. 1, pp. 327-343.
- Kashinsky O.N., Randin V.V. Downward bubbly gas-liquid flow in vertical pipe. // Int. J. Multiphase Flow/ 1999, v. 25, No. 1, pp. 109-138.
- Hibiki T., Coda H., Kim S., Ishii M., Uhle J. Experimental study on interfacial area transport of a vertical downward bubbly flow // Experiments in Fluids, 2003, v. 35, pp. 100-111.
- Sun X., Paranjape S., Kim S., Ozar B., Ishii M. Liquid velocity in upward and downward air-water flows // Annals Of Nuclear Energy, 2004, No. 31, pp. 357-373.
- Sun X., Paranjape S., Ishii M., Uhle J. LDA measurements in air-water downward flow // Exp. Thermal and Fluid Science, 2004, v. 28, pp. 317-328.
- Лобанов П.Д. Пахомов М.А. Исследование структуры опускного течения // Докл. молодеж. конференции. Устойчивость и турбулентность течений гомогенных и гетерогенных жидкостей, 2005, Вып. 10, с. 114-118.
- Кащинский О.Н., Рандин В.В., Лобанов П.Д., Чимитов Т.Д. Опускное пузырьковое течение при малых расходных газосодержаниях // Теплофизика и аэромеханика, 2004, т. 11, № 4, с. 619-625.
- Накоряков В.Е., Бурдуков А.П., Кащинский О.Н., Гешев П.И. Электродиффузионный метод исследования локальной структуры турбулентных течений. – Новосибирск: Ин-т теплофизики, 1986, 247 с.

#### References

- Gritsenko A.I., Klapchuk O.V., Kharchenko Yu.A. Gidrodinamika gazozhidkostnykh smesey v skvazhinakh i truboprovodakh. – M.: Nedra, 1994, 238 s.
- Landau L.D., Lifshits E.M. Gidrodinamika. – M.: Nauka, 1986, 736 s.
- İsmayılov G.G., İsmayılova F.B., İskenderov E.X. Neftgazçılıkda multifazal texnologiyalar. – Bakı: Elm, 2018, 248 s.
- İsmayılov G.G., Süleymanov A.Ə., Novruzova S.H. və b. Neft və qazın quyu ilə çıxarılması texnologiyası. – Bakı: Elm, 2022, 537 s.
- Kлючев Н.И., Солов'ёва Е.А. Математические модели dvukhfaznykh techeniy. – Samara: Izd. Samarskiy universitet, 2010, 51 s.
- Ситенков В.Т. Теория градиентно-скоростного поля. – М.: ОАО “ВНИИОЭНГ”, 2004, 308 с.
- Oshinovo T., Charles M.E. Vertical two-phase flow: Pt 2. Holdup and pressure drop // The Canadian J. of Chem. Eng., 1974, v. 52, pp. 438-448.
- Gançev B.G., Peresad'ko V.G. Protsessy hidrodinamiki i teploobmena v opusknym puzyr'kovym potokakh // IFZH, 1985, t. 49, № 2, s. 181-189.
- Горелик Р.С., Кашинский О.Н., Накоряков В.Е. Исследование опускного пузырькового течения в вертикальной трубе // Прикладная механика и техническая физика, 1987, № 1, с. 69-73.
- Wang S.K., Lee S.J., Jones O.S. Jr, Lahey R.T. Jr. 3-D turbulence structure and phase distribution measurements in bubbly two-phase flows // Intern. J. Multiphase Flow, 1987, v. 13, No. 1, pp. 327-343.
- Kashinsky O.N., Randin V.V. Downward bubbly gas-liquid flow in vertical pipe // Int. J. Multiphase Flow / 1999, v. 25, No. 1, pp. 109-138.
- Hibiki T., Coda H., Kim S., Ishii M., Uhle J. Experimental study on interfacial area transport of a vertical downward bubbly flow // Experiments in Fluids, 2003, v. 35, pp. 100-111.
- Sun X., Paranjape S., Kim S., Ozar B., Ishii M. Liquid velocity in upward and downward air-water flows // Annals Of Nuclear Energy, 2004, No. 31, pp. 357-373.
- Sun X., Paranjape S., Ishii M., Uhle J. LDA measurements in air-water downward flow // Exp. Thermal and Fluid Science, 2004, v. 28, pp. 317-328.
- Лобанов П.Д. Пахомов М.А. Исследование структуры опускного течения // Докл. молодеж. конференции. Устойчивость и турбулентность течений гомогенных и гетерогенных жидкостей, 2005, вып. 10, с. 114-118.
- Кащинский О.Н., Рандин В.В., Лобанов П.Д., Чимитов Т.Д. Опускное пузырьковое течение при малых расходных газосодержаниях // Теплофизика и аэромеханика, 2004, т. 11, № 4, с. 619-625.
- Накоряков В.Е., Бурдуков А.П., Кащинский О.Н., Гешев П.И. Электродиффузионный метод исследования локальной структуры турбулентных течений. – Новосибирск: Ин-т теплофизики, 1986, 247 с.